

Bədii ədəbiyyatın, söz sənətinin yarandığı dövr, zaman ilə müqayisədə ədəbiyyat tarixi yeni elm sahəsi olaraq XX yüzilliyin əvvəllərində düşüncə müstəvisinə gətirilmiş, sonrakı onilliklərdə uğurla təşəkkül və təkamül prosesi keçmişdir. Qədim və zəngin milli-mənəvi qaynaqlara söykönərək ədəbiyyat tarixçiliyi sahəsində ilk cığır açan mütəfəkkir-araşdırmaçı Firdun bəy Köçərli sənət estafetini, ədəbi missiyani şəref və ləyaqətlə davam etdirmək üçün özündən sonra elmə gələn yeni və güclü bir nəslə əmanət qoyub getdi.



Görkəmli ədəbiyyat tarixçisi

İstedadlı ədəbiyyatşunaslardan Feyzulla Qasimzadə, Məmməd Arif Dadaşzadə, Həmid Arası, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Cəfər Xəndan Hacıyev, Əziz Mirəhmədov, Kamal Talibzadə və başqaları Firdun bəy Köçərli ənənələrini inkişaf etdirərək yüksək pilleyə qaldırmaq şərəfinə nail oldular. Bu nəslin sıralarında ləyaqətlə yer alan, bacarıqlı və cəfa-keş tədqiqatçılardan biri də ədəbiyyat tarixi sahəsində fədakar əməyi, monumental monoqrafiyaları ilə rəğbət qazanmış görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Məmmədov idi. Akademik İsa Həbibbəyli professor Kamran Dadaşoğlu'nun ədəbiyyat tarixi qarşısındaki xidmətlərini yüksək qiymətləndirərək yazdı: "Kamran Məmmədov əsasən ədəbiyyat tarixçisi idi. O, ədəbiyyat tarixinə dair əsərlər ya-zarkən yalnız konkret tarixi bir dövr-dəki ədəbi şəxsiyyətlərin bədii əsərlərini dərindən oxuyub öyrənməklə kifayətlənmir, mütləq arxivlərə, kitabxanalara gedib yeni materiallar arayıb-axtarır, elmi dövriyyəyə daxil edirdi".

Monoqrafiyalarında hər zaman elmi yeniliyi prioritet sayan professor Kamran Dadaş oğlu Məmmədov 100 il bundan əvvəl - 1922-ci il de-kabrin 21-də Azərbaycanın qədim mədəniyyət mərkəzi, musiqi, ədəbiyyat beşiyi adlandırdığımız, Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərində dünyaya göz açmış, burada 7 illik təhsilini bitirdikdən sonra Bakıya gəlmışdır. Əvvəl pedaqoji texnikumda təhsil almış, sonra isə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1941-ci ildə təhsilini yarımqıq qoyaraq könüllü olaraq mühərabəyə yollanmışdır. 1943-cü ildə Qafqaz cəbhəsində ağır yaralanan Kamran Məmmədov hərbi xəstəxanada uzunmüddətli müalicədən sonra Bakıya qayıtmış, cəbhə yaralarının ağrı-acısını ömrü boyu daşımaga məhkum olmuşdur. Yarimqı qalmış ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) tamamlayan Kamran Dadaşoğlu 1945-ci ildən tələyini Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlamışdır. O, institutun aspiranturasında təhsil almış (1945-1948), kiçik elmi işçi (1948-1952), baş elmi işçi (1952-1960), XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı tarixi (1960-1965), XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi (1965-1986) şöbələrinin müdürü və elmi məsləhətçi (1986-1989) vəzifələrin-də çalışmışdır.

Gənc aspirantın ilk ədəbi-tənqid-i möqaləsi 1945-ci ildə "Azərbaycan məktəbi" jurnalının 4-cü sayında dərc etdirdiyi "Ağa Məhəmməd şah Qacar" adlı Əbdürəhim bəy Haqverdiyevin eyniadlı tarixi faciəsi haqqında resenziyasıdır.

K.Məmmədov aspirantura təhsili dönməndə elmi-ədəbi fəaliyyət sahəsində yüksək fəallıq nümayiş etdirmiş, Üzeyir bəy Hacıbəyli, Əbdürəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mirzə Əli Möcüz, Səməd Vurğun, Mir Cəlal, Abdulla Şaiq, Qılman Musayev, Nazim Axundov və başqa görkəmli sənətkarların həyat və yaradıcılığı, ədəbi irsi haqqında o dövrün "Kommunist", "Azərbaycan gəncləri", "Bakı" axşam, "Ədəbiyyat" qəzetlərində və "Azərbaycan məktəbi" jurnalında zamanın tələblərinə cavab verən, elmi-nəzəri səviyyəli yazıları ilə diqqəti

cəlb etmişdir. Onun 1945-ci ilin oktyabr ayından Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının iclaslarında mütəmadi iştirak etdiyi, şura üzvlərindən M.Arif, F.Qasimzadə, M.Cəlal, H.Arası, M.Cəfər, M.Təhmasib, Ə.Sultanlı, Ə.Mirəhmədov, N.Ağazadə, K.Talibzadə və başqa həmkarlarının məzmunlu, dolğun çıxişlarını dirlədiyi elmi mühitdə formalasdığı tədqiqat müəssisəsinin müvafiq sənədlərindən, protokollarından da bəlli olur. Kamran Məmmədov filologiya elmləri namizədi (indiki fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün üzrəndə çalışdığı "Ə.Haqverdiyevin bədii nəsri" adlı dissertasiya işini 1948-ci ildə uğurla başa çatdırmış və bu barədə institutun direktoru Məmməd Arif ilin yekunları haqqında Elmi Şura qarşısında məruzə edərək gənc aspirantın araşdırmaşlarının elmi səviyyəsinin yüksək dəyərləndirmiştir.

Müəllif Ə.Haqverdiyevin bədii nəsri mövzusunda yazdığı 265 səhifəlik mükəmməl tədqiqat işində ədibin hekayələrinin ideya istiqamətlərini, bədii xüsusiyyətlərini sistemli şəkildə təhlil etmək və dəyərləndirməklə yanaşı, onun həyat və yaradıcılığının, ictimai-sosial mühitinin naməlum, görünməyən tərəflərini də tədqiqat obyektiñə çevirmiş, bəzən elmi-publisistik manevrələrdən peşəkarlıqla faydalananaraq əsəri oxunaqlı və cazibədar dil ünsürləri ilə zənginləşdirmiştir. Tədqiqat işində ədibin nəşrdən kənardə qalmış bəzi nəşr əsərləri də ilk dəfə üzə çıxarılaraq onlara ədəbi-tənqid-i qiymət verilmişdir.

Kamran Məmmədov üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabının işləniləb hazırlanmasında, araya-ərseyə gətirilməsində fəal rol oynamış, xüsusiylə 1960-ci ildə nəşr edilən ikinci cilddə yer almış "Qasim bəy Zakir" və "Əbdürəhim bəy Haqverdiyev" elmi ocerklərinin müəllifidir. Onun "Əbdürəhim bəy Haqverdiyev"dən sonra ikinci ən irihəcmli monoqrafiyası 1957-ci ildə Azərbaycan EA-nın "Elm nəşriyyatı"nın çap etdiyi "Qasim bəy Zakir" elmi-populyar əsəridir. Tədqiqat işi lirik ovqatlı proloqla başlasa da, tarixi faktlara və hadisələrə daha çox üstünlük verilmişdir. Müəllif Qasim bəy Zakirin Şuşa ədəbi-mədəni mühitində dünyaya gəlməsi və yazib-yaratması imkanlarını dəyərləndirməklə yanaşı, həmin dövrün İran-Rusiya hadisələrinə, Qarabağ tarixinin keşməkeşli məqamlarına da xüsusi diqqət ayırmışdır.

Kamran Məmmədovun milli ədəbiyyat tariximiz üçün sanballı tədqiqatlarından biri də əslen şüsalı olan görkəmli dramaturq, ilk faciə əsərinin müəllifi haqqında yazdığını və 1963-cü ildə Azərbaycan Elmlər Akademiyası nəşriyyatında çap etdirdiyi "Nəcəf bəy Vəzirov" adlı irihəcmli monoqrafiyasıdır. O, 1964-cü ildə eyniadlı dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Dissertasiyada Nəcəf bəy Vəzirovun uşaqlıq, gənclik və təhsil illərindən, Azərbaycan məşələri haqqında ilk elmi əsərindən, ailə-məişət dramalarından, komediyalardan, ədəbiyyatımızda ilk faciədən, publisistik fəaliyyətindən, iqtibas etdiyi əsərlər-dən, sovet dövrü yaradıcılığından, ədəbi-tənqid-i müləhizələrindən və teatr məsələlərinə baxışlarından bəhs edilmişdir.

Professor Kamran Məmmədovun "şuşalı ədiblər" silsiləsində monoqrafiya həsr etdiyi növbəti sənətkarımız Yusif Vəzir Çəmənzə-

minlidir. Tədqiqat işi ilk dəfə 1981-ci ildə "Elm" nəşriyyatında işıq üzü görmüş, yenidən təkmilləşdirilərək 1987-ci ildə "Yusif Vəzir Çəmənzəminli" adı ilə "Azərnəşr" tərəfində yüksək tirajla oxucu auditoriyasına ünvanlanmışdır. Əsərdə görkəmli yazıçının, ictimai-siyasi xadimin həyat və yaradıcılığı bütün işqli yönəri, haqqqa, həqiqətə dayalı tərəfləri ilə yanaşı, Şuşa, Bakı, Peterburq, Ki-yev, Saratov, İstanbul, Paris, Daşkənd və başqa şəhərlərdə ədəbi-mədəni mühit, Rusiya imperiyasının çöküşü, yeni həyat, müstəqillik uğrunda mübarizə, görkəmli ədiblər, əsər adamları ilə yeni təmşiliqlər, onlarla fikir mübadiləsi, ayrı-seçkiliyə, ədalətsiz təzyiq və təpkilərə məruz qalmış sənədlər, faktlar əsasında tamlığı, bütövülüyü ilə təqdim edilmişdir. Müəllif repressiya dövründə Yusif Vəzirin çəkdiyi əzablarla diqqət çəkərək yazır: "1938-ci il-dən işlədiyi yerlərdən ixtisara salınan ədib köhnə sənətinə - vəkilliyə qayıdır, üç ay vəkil işlədikdən sonra yenə ixtisar adı ilə işdən azad edilir. Dolanacağı çətinləşən yazıçı ona haqsız münasibət haqqında yuxarı təşkilatlara ərizə ilə müraciət edir: "...Talesizliyimə Kərəm dədə kimi yanıram, yaziq körpələrim də mənimlə bərabər yanır. Bunların günah nədir, bilmirəm... Mən maddi kömək istəyirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam..."

Kamran müəllimin monoqrafiyاسından oxuyuruq ki, sovet rejimi "hər bir yazıçıya verilən şərait və imkan"dan Yusif Vəzirə qıymayıb, ədib ikili standartlar, "biz və onlar" prinsipləri ilə yanaşıb. Nəticədə böyük yazıçı vətonindən uzaqlara, Qorki vilayətinin Suxobezvodnaya kəndinə sürgün olunub, ailəsi ilə goruslərə icazə verilmədən əzablara, zülmələrə məhkum edilib və qurbədə dənəyasi dəyişib.

Kamran müəllimin nəcib insan, məğrur şəxsiyyət və xeyirxah alim idi. Onun gənclərə diqqət və qayğıından vaxtile faydalananlardan biri də bu yazının müəllifidir. Təxminən 1985-ci ilin sentyabr ayı idi. Dissertasiya mövzumun müəyyən edilməsi ilə əlaqədar XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdürü Kamran Məmmədovla görüşməyimi məsləhət bildilər. Nahar vaxtı olduğu üçün Kamran müəllim şöbədə tək idi. Özümü təqdim edib məramımı bildirdim. Mehriban, gülümşər çöhrəsində bir ciddilik yaradı. Ani düşündürdən sonra mənə ərəb qrafikasını bilməyim barədə sual verdi. Bakı Dövlət Universitetində iki il fars dili fənnini öyrəndiyimi dedim. "Zənbur" və "Babayi-Əmir" jurnalları haqqında suallarına cavablarım da deyəsən Kamran müəllimi razı salmışdı. Şöbənin əməkdaşları yığışaraq Kamran müəllimin sədrliyi ilə iclas keçirdilər. Yığıncaqdə dissertasiya mövzumun və elmi rəhbərimin təsdiq olunması institutun Elmi Şurasına tövsiyə edildi. Hər şey elə sürətlə baş verdi ki, təccübümüz gizlədə bilmirdim. Kamran müəllim örnek olmağa layiq mərd, nəcib insan, görkəmli ədəbiyyat tarixçisi idi.

Uzun sürən ağır xəstəlik, amansız əcəl məhəribənin odundan-alovundan sağ-salamat çıxmış, məşəq-qətlərə mərdliklə sinə gərmiş, məğrur insan hər zaman köməyə, qayğıya möhtac olan gənc tədqiqatçılara çox gördü... Kamran müəllim 1989-cu il aprelin 6-da dünyasını dəyişdi.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Dadaş oğlu Məmmədovun ədəbiyyat tariximizin xəzinəsini zənginləşdirən, aktuallığı və müasirliyi ilə gənc tədqiqatçılar üçün istinad mənbəyinə çevrilən monumental monoqrafiyaları haqlı olaraq elmi cameədə qəlbimizi qürur və iftخار hissi ilə döyündürən "Ədəbiyyatşunaslığımızın Qarabağnamələri" adlandırılır.

Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor